

Xalqını, millətini sevən, ona bağlı olan Ulu Öndər Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində daim dil uğrunda mübarizə aparıb, onun saflığı, təkmilləşməsi, dövlət dili kimi qorunub saxlanmasında prinsipiallıq göstərib. "Millətin milliliyini saxlayan onun dilidir", - deyən Heydər Əliyev Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı dil siyasetini həyata keçirib. 1978-ci ildə Ulu Öndərin təkidi, milli ruhu, xalqına məhəbbətinin məntiqi nəticəsi olaraq Azərbaycan dilini dövlət dili olaraq qəbul edilib. Heydər Əliyevin hakimiyyətə qayğılarından sonra dövlətin əsas attributlarından olan Azərbaycan dili dövlət dili kimi təsdiqini tapdı.

2001-ci ildə Ümummilli Liderin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Ferman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Azərbaycan diline belə hörmət və həssaslıqla yanaşan Heydər Əliyev daim dilin saflığını qorunması yolunda mübarizə aparıb. Onun Azərbaycan dilinin xalq dilinə yaxınlığı, bağlılığı, eləcə də dilin qrammatik qayda-qanunlarını gözəl bilməsi elə dile olan bu məhəbbətindən qaynaqlanır. Zəngin və çalarlı nitq Onun dərin zəkasının bir göstəricisidir. Nitqin düzgünlüyü, nitqin dəqiqliyi və nitqin ifadəliliyi. Bəli, bu məfhumların hər birinə, nitq mədəniyyəti üçün tələb olunan bu göstəricilərə Azərbaycan xalqını Ümummilli Lideri Heydər Əliyevin nitqində rast gəlinir. Bələ bir Şəxsiyyətin nitq mədəniyyətini araşdırın Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə felsefə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Zamanovun qələmə aldığı iki cildlik "Heydər Əliyev və Azərbaycan nitq medəniyyəti" adlı kitabında müəllif Heydər Əliyevin nitqində fonetik, leksik və qrammatik qaydaları araşdıraraq ən gözəl nümunələrin Onun nitqində cəmləşdidiyi göstərir.

Qeyd edim ki, kitabı elmi redakto-

NAĞDƏLİ ZAMANOV

HEYDƏR ƏLİYEV
VƏ AZƏRBAYCAN
NITQ MƏDƏNIYYƏTİ

"*Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti*"

ru filologiya elmləri doktoru, professor Məsud Mahmudov, rəyciləri isə filologiya elmləri doktorları Nadir Məmmədli və İlham Tahirovdur. Kitaba ön söz yazan AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovdur. Kitabın I cildi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi-Elmi Kitabxanasının fonduna daxil olub.

Kitabda Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasından Ulu Öndər Heydər Əliyevin nitq və çıxışları kompleks şəkilde araşdırılıb. Heydər Əliyevin nitqində frazeolojizmlər, ədatlar, neologizmlər, ritorik suallar, əsas və köməkçi nitq hissələrinin üslubiyyət yaratması dərindən tədqiq olunub.

Kitabın bu yaxılarda II cildi işi özü görüb. On bir fəsildən ibarət olan kitabda "Heydər Əliyev nitqində əsas nitq hissələri", "Heydər Əliyev nitqində frazeloji birləşmələr", "Heydər Əliyev nitqində ədatdar", "Heydər Əliyev nitqində neologizmlər", "Heydər Əliyev nitqində müqayisələr" ve s. fəsillərdə

Heydər Əliyev nitqindəki zəngin çalarlar diqqətə çəkilir. "Heydər Əliyev nitqində sinonimlər" fəsildə müəllif yazır ki, Böyük Natiqin nitqinde sinonimlər müxtəlif söz birləşmələri şəklində özünü təzahür edir. İzahedicilik qabiliyyətinə malik Heydər Əliyev nitqi sinonim cərgərlərdə də öz əksini tapır: "Biz müstəqilliyimizi daimi edəcəyik, əbədi edəcəyik, qoruyub saxlayacaqıq və heç vaxt dövlət müstəqilliyimizi əldən verməyəcəyik".

Gözəl, səlis, mənətqi nitq ilə Heydər Əliyev istənilən auditoriyanı ələ almaq gücündə idi. Gözəl natiqlik sənəti üçün tələb olunan bütün şərtlər Onun nitqində maraqlı və orijinal bir şəkildə səslənir. Tədqiqatçı "Heydər Əliyev nitqində əlavələr" i də maraq doğurur. Müəllif Heydər Əliyevin çıxışlarının girişlerinin bəzən əlavələ-

rin qoşulduğu cümlələrlə başladığını diqqətə çəkir. Tədqiqatçı göstərir ki, əlavələr qoşulduğu cümlələrdə cümlə üzvünün mənasını aydınlaşdırır, konkretləşdirir, əlavələrin köməyi ilə Böyük Natiq kütütləri səfərbər edir: "Bunula əlaqədar mən hamiya - bütün siyasi partiyalara, siyasi qüvvələrə, Azərbaycanı sevən, vətəninə hörmət bəsləyen bütün adamlara bir daha müraciət edirəm: hamı qüvvələri toplayıb bir hədəfə vurmalıdır, Azərbaycanı müdafiə etmək, bu ağır vəziyyətdən çıxarmaq lazımdır."

Kitabın ön söz yazan Nizami Cəfərov hər fəsle öz baxışları ilə elm tərəfdən yanaşaraq münasibətini bildirir. O yazıır ki, "Heydər Əliyev nitqində say" fəsildə müəllif Ulu Öndərin dilində quru rəqəmlərə, ilk baxışdan cansızıcı görünən rəqəmlərə can vermək məziyyətlərinə özündə əks etdirir.

Kitabda siyaset, dilçilik, diplomatiya, jurnalistik, ədəbiyyat, və başqa sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsaitdir.